



Musa YAQUB

XATİRƏ DAĞLAR

Həm güclü nəfəs, o tutar ol?..
Qayalar saları berkinə moni.
Atılıb minərdim belinə əvvəl
İndi topo almaz tərkino moni;
No Güllüsiyən cəmoni bilar,
No Şeykəm çağırıñ orkino moni.

* * *

Bir do çıxmı gedim Uzunquşuna,
Süroklor, növbələr yada düşöydü.
Gedib dirənəydim dağ yoxusuna,
Etdiyim tövələr yada düşöydü.

* * *

Kaş bir də keçəydim Yelligodikdən,
Bir soraq bilyədim bala əlkidən...
Sinom nişangahı, könüm məloridən...
Ordayam, burdayam, holo bilmirəm
Bu da söz üstündə gozışmələrdi.

* * *

Can candan can alsın, nəfəs nəfəsdən,
Yolum Qızqayanad keçəydi qəsdən.
Heyrotu golaydım ilahi səsən -
İsgəndər quşları oxuyayırlar,
Sübhə səs çələngi toxuyayırlar.

* * *

O da ocağımız, Baba dağımız,
Yolunda qançdırır ol-ayağımız.
"Babənin yolları daşdır,
Çökdiyimiz çəfə xəsdir,
Babam hey! Babam hey!..."
Özünü Həzərət hədəf tutanlar,
Məzən bühlər torof tutanlar,
"Canım bu yolda al!" deyənlər
Salavət çevirib Salavatgahdan
Qoşulaydım ohli-hal deyənlər.

* * *

Çözürəm xatiro oyaqlarımı -
Bəbadan enirdik,
Küləkdöyəndə
Külək yandırılmışdı dodaqlarını...

Axır ki çəkino-çəkino moni
Atı Qızdır xalı tərkino moni.
Atı möhmizlöyib "doh-doh"- deyəndə
Qaçınçıya tutmuşdu ayaqlarımı...
Saldım ayağımı torifikasi altına
Yena do yandırı oynaqlarımı -
O qamçı ağrısı qalib yadimdə,
Ayğırın sağrısı qalib yadimdə:

* * *

Qızey dağım, qarın belə bol olsun,
Yay ayları çayın dolhadol olsun.
Ömürdən-ömrəye yolun yol olsun,
Apsarsın bizi do göləcəklərə,
Həlo görmədiyim gürəcəklərə.

* * *

Osod qayasıyla Havaxan durur.
Göylərədə keçidi-dər heyvan durur.
Keçənən öndəndə imtəhan durur,
Biri keçim deyir, biri keçəməyim.
Diti bulağından içim-içməyim?

* * *

Dağlar əfsanədir, dağlar nağıldı...
Şimşəyi çaxıldı, göyü sağıldı.
Zanqının, Büğrin evi dağlıdı...
Həro bir torfo guzar eylədi
İnsanın inşandan bezar cylədi.

* * *

Pesnədan yuxarı qızıl qayası
Üzündə ağ cuna golün höyəsi.
Süztütür buluddan aynı ziyyəsi -
Çaylar qaranlıqda boyaz kückələr
Dağlar no qəribə olur gecələr.

* * *

Ruhumda şairlik töbi olaydı
Daşında idirəm zörbi olaydı.
Yeno mən olaydım, Nəbi olaydı -
Bir gedib çıxayıq Təğludoray
Düşəyik dağkoli olan bərəyə.

* * *

O dərin dərəde sürü yatanda,
Sürüyo gözötü fiti çatanda,
Elə bil dag-dərə qopdu yerdən
Dağkoli sürüstü atıldı birdən
Yel kimi keçdiyər aşırma dağdan
Nəbi do bir güllo atdı üzəqdan...
Sonra sos yawıldı:
- Kollar hardadı?!
Man qaldım söylüyə-söylüyə:
- Gol çıx!
Kolları salmış töylüyə
- Gol çıx!
Elə o günlər də keçdi yel kimi
Xatirə xəyallar incəlir hələ
O kollar tövlədər dincəlir hələ.

* * *

Seyfəddin kişinin zarafatları,
Alın qırışları qaya çatları.
Onun ömrindəydi kolxoz atları
Hərəmiz birinə minib gedəydiq,
Alçalı taladan enib gedəydiq -
Xalidə çox oldum dağ seforində,
İndi fikrim gorər həndəyində.

* * *

No bilim mən belə huşa getmişəm,
Söykonib məmərlü daşə, getmişəm.
Mənə bu bərədən məkan olmadı;
Keçdi şimşək kimi ciyür tokəsi,
lüşəng qaldırınağa imkan olmadı...
Çatıb süroklor keçdi yanından,

Utanc bir gizlili keçdi cammdan...
Yeno məmərlü daş yunum olaydı,
Elə gizlili camı olaydı.

* * *

Ovçu Ağariza haman olardı,
Danlardı ovçunu naşı görəndə.
Özü atub özü peşənən olardı.
Maralın gözündə yaşı görəndə.
O da sizləyərə gözümdə yaşalar -
"Mən do ovçuluğu atdım qardaşlar"
Amma bərələrə yeno yatarı,
Yeno gözəyordı, yeno atardı...
* * *

Sarı ominin də gəfordı sosi,
Hor nohong ağacda bir nişanosi -
Glinde üçətan dövləti-varı
Dağlara qalxmaga tabi da vardi:
"Burda canavar mon öldürməməm"
Əminin bir atım gəpi də vardi
Təki o səhbotlər, gapları olaydı,
Dizimdə əvvəlki tablar olaydı.

* * *

Irzañın gülləsi çıxanda boşə,
Bir az port olardı gedordi huşa:
"Mən də bir ovçuyam, bilmirəm boyom"?
Ona tanış idı hor kol, hor kaha -
Ovu bərməğimla göstərocym -
Amma barmagımı aymasın hə...
Eh, təki gülləsi çıxayıdı boşə
Biziñle Zarata gedəydi qoşa...

* * *

Axır xahişidi, lap son xahiş -
İfə, bir də baxdular ağır halına.
Ölüüm yatağında Şıxvoləd kişi,
Onu çıxardılar yaşlaq yoluña.
Yığıldı başına doğması-yadı...
Dedi: - Bu yataqdan baxın dağlara
Burdan baxılanda dağlər başqağı... -
Keçdiyil yollarla baxdı yenidən,
Yaşı saqqalından şüzdüyü don-dən;
Üzün yollarla döndərdi getdi,
Ruhunu dağlara göndərdi getdi...

* * *

Son cy qoca dünya, dağlar soninmi?
O çayı oyaqlar çäğlər soninmi?
Moni de göylərə bağlar, soninmi?
Çünki ilham payın foləkən golir
Keçib min xəlbirdən, oləkən golir.

* * *

Görən o dad damaqlarda qalırı?
Görən o iz ovalqlarda qalırı?..
Ovlaqla ov-oti daş arasında,
Piyi cizildərər daş parasında -
Can oti - hor üzü məmxor kimiydi -
Adəmin yeməyə heyli golirdi;
Ovlayan kim idi, yeyən kim idi?..
Hazırına çoban Seyfi golirdi -
Altırdı, içirdi, yeyib gedirdi,
Kilmərdən kimlərə deyib gedirdi...

* * *

Yeno Ağcabərə -
Dərələr duman...
Üstündə iki göl - oksi asiman...
Başı Qara qaya, ayağı zindan
Ciyin-ciyinədir neçə pohlovan
Şahdaq qoynunda Sonom yayağı,
No Sonom qocalar, no do Şahdaq...
* * *

yay 2016
Buyruz

HEYİF O ƏVVƏLKİ BƏNÖVŞƏLƏRDƏN

Eli bil torpağın heyi qalmayıb,
Daha bənövşənin iyı qalmayıb.
Heyif o əvvəlki bənövşələrdən.
Bütövlər, nohonglər, pałħidər gedib,
Villalar boyanlı göy meşələrdən.

Köhnə arx yerində kolların otalar,
Quşlu yuvasında böyük yenotlar.
Qırqovul perikdər bu güşələrdən
Alaq otu kimi yeyir torpağı,
Aman, bu yapışqan pişpişələrdən.

Şeirimiz bazarda gözəyir, baxır,
Şahpalıdən təzə azarı ağrı.
Daha kövə çıxmaz bu kövşələrdən
Heyif, otişəhələr otiş paylamaz,
Nan dədil çökiləb güleyşələrdən.

Nağılda "Ələddin çırığı" keçdi,
Daha Ferhad-Şirin sınağı keçdi.
Canımız qurtardı o tişələrdən.
Gölər dərələbələri, eṣq kəsədliyi,
Aşıq də naz çökir görüsə hərdən.

Bölkə də insanı ilk ayrılığı,
Monəfə oyunu, mülk ayrılığı -
Silahı səytəndən, gülləsi şorəndən -
Xeyir Allahından şor allahları
Bütün intiqamı aldı şorəndən.

Sən də insan oğlu, olini saxla!
Sən Allah, şor-şeytan dilini saxla -
Qoy dənya qurtarsın öndişələrdən.
Çoxlu şahqluludur, xanqluludur
Müslüm doğulmazmı Aşələrdən?!
* * *

Bir meşə eğri iştir ayağım,
Üzümo su çılə, Soyuq bulaqı.
Bir da rəsəlonim bu noşələrdən
Köhnə bulaqların şan torpağından
Sənki bal süzülür aq işşələrdən.
Beləmə axacaq sular homiş?!

Qoy mən də asılım homişələrdən.

Gecələr bu yero mələkələr gelər
Yuyar saçlarını bulaq suyunda,
Torpağım, mənə də mərəhmət cylo
Ölök quçağında, qalaq suyunda.
Açın bulaqların sırın ağzını,
Açın hasarların darvazəsini.
Qoy bir nofəs alsın dustaq meşəmiz.

İnsannın rohini qaytaraq geri,
Bonövşə fəhmiyi qaytaraq geri,
Qaytaraq dadını güleyşələrin,
Qaytaraq ətrini bənövşələrin.

11 aprel 2017
Buyruz - Bakı

SÖZÜ QAYIDANDA...

Dünyadan nakam getmiş
cavan şairimiz Alim Məhərrəmliyə

Öxudum şeirini göynətdi moni,
Bir sər simi üstə söyletdi moni.
Başqa aləmlərə, başqa hallara,
Başqa duyğulara öyrətdi moni.

Mən sənə şeirdən dərs dedim o vaxt,
Anına dərs deməyim lap inahə imiş.
Sonin şeir duyğun, düşüncələrin
Monim dediyimdən çox oyaq imiş.

Kimdən eşimişdin örəm nagħni?
Bos könlün no idı - şeit qoġlu
Böyük qardaşına verdin aġħni,
Özüno götürdün dolisolvuġu.

Ayo, "dəli" oğlan,
dolisov oğlan,
Na gördün
özüne biganolikdən?
Bələ tənhalıqdan, pərvanəlikdən,
Qovulan ceyrandan,
qaçan əlikdən
na gördün, bala?
Gizlində özüne döydilə ahlərin,
İtdi o möhəbbət nişangahlarının,
Ov keçdi bərədən
aşdı gədikdən.

Kim getdi,
kim göldi
murada yetdi?..
Əvvəl elə bildin
malokdi dünya.
Yox, bala,
əlonən
ələkdi dünya.
Ələk ələndimi qurtardı getdi,
Ələkda bir ovuc kəpokdi dünya.
Əlonən ələkələ neyləmək olar?
Bir ovuc kəpokla neyləmək olar?

Heç kəs sevməz belə, sevilməz belə,
Sevgin də sonalar sonasıdır bil.
Sənin qolomindo, sənin sözündə
Anan da analar anasıdır bil -
Deyəsən, bu mənim anamdır Vallah.

Sən də şərik çıxdın o göz yaşına,
Şeir də yazmışan
"qara daşım" a -
Bilmədin ki, lap Arazı içsə də,
Anaların köynəyindən keçəsə də
Öpdüyün yer isinib çat versə də,
Kainatın axsa dərya yaşları,
Göyərdə bilməz o qara daşları.

Bu qoca dünyanın öz havası var,
Dedin hər havayla oynamır adam -
Çiçəklər oynadı yaz havasına,
Subaylar oynadı qız havasına -
Sən də ki, oynadın
söz havasına -
Başında bir dəli sevda da yardım...
Uyub durnaların xoş nəvasına,
Oynada-oynada səni apardı.
Sözün qayıdanda, özün gəlmədən
Bəlkə qayıtmaga üzün gəlmədi.

Dövrəndi, lap üzdən salih üzünü,
Şairi vurdular, sözü əyidilər;
Yenidən Yesenin asdı özünü
Təzədən Müşfiqi güllələdilər.

Quzey ağacına bonzor ürəyim,
İşığın kölgəsi düşür üstümə.

Doğmadı günüşi bu məmələkətin,
Biz başqa ümidi çıxmışdıq yola,
İşiq kölgəsində yaşamaq çotin,
İşiq ola-ola, gün ola-ola.

Bir div nəfəsindən titroyib osən,
Əjdaha kölgəli, üstü çən mənəm.
Həmişə gəlməyə qıştıtoləsən,
Həmişə baharı gecikən mənəm.

MƏN Kİ...

Mən ki daha günəş ola bilmədim,
Mən ki daha ulduz ola bilmədim.
Hamının baxdığı, görə bildiyi
Göylərin tağında qala bilmədim.

Burda qalacağam,
mən elə burda,
Burda ocaq olub alışacağam,
Burda taleyimlə barişacağam,
Od-alov ömrüno qarışacağam.

Heç demirom moni görələr haçan,
Bir isti yuyəli torpağı quecan
Dünyanın doğmaliq qolları varsa,
Doğma ocaqlara, yurdılara qarşı
İnsanın gedilən yolları varsa,
Mütlöq o yol golib bura çıxacaq;
Nə qədər canda od, gözdə mehr var
Mütlöq o gözlər də mənə baxacaq.

Torpaqda havayı daş qalan deyil,
Yaxşı tanıyıram mən bu dünyani
Onun bir cığırı boş qalan deyil.

Aranı, yaylağı varsa bu elin,
İnsanın dağlarla söhbəti varsa,
Yol azan ümidi, üzüyon əlin
Yol tapıb isinmək niyyəti varsa,
O-mütlöq bu yero golib çıxacaq;
Bilirom havayı yanmir bu ocaq
Mütlöq bu ocağa golməlidirlər.
Məndən də bir əhval bilməlidirlər.
Olsun üsfəq boyu yatağı, yeri -
Mən daha nohəng çay ola bilmədim
Burda qalacağam,

mən elə burda -
Burda bulaq olub qaynayaçağam
Hərdən sırga-sırga damcılarımla
Burda çiçəklərlə oynayaçağam.

Axtaran insanın hər addimbaşı
Böyüyən, kiçilən yolları varsa,
Duruluğa qarşı, saflığa qarşı
Dünyanın keçilən yolları varsa,
Mütlöq o yol golib bura çıxacaq.

Yaxşı tanıyıram qaynar gözləri,
Qaynayan gözümə o göz baxacaq.
Mütlöq sevgi yolu keçilməlidir,
İnsanın bir həsrət yanğısı varsa,
Mütlöq bu sudan da içilməlidir.

Payızın on kövrok çağına qarşı,
Meşəsinə qarşı, dağına qarşı,
Bonövşə boyuna, gül nəfəsinə,
Baharin yarpızhı arxına qarşı
yol golon olsa,
No bilim, bir çəmən yaşlılıq üçün,
Ya da ki, minnətsiz yaxlılıq üçün
darıxan olsa,
O-mütlöq bu yero golib çıxacaq;
Bilirom havayı axmir bu bulaq.
Mütlöq bu çəşməni görməlidirlər,
Bu ocağa salən verməlidirlər.

QUZEY

Nəmli xəzəlləri titroyib osən,
Taledon kölgəli, üstü çən qızey.
Həmişə gəlməyə qıştıtoləsən,
Həmişə baharı gecikən qızey.

Yeqin güneylərdən golir bu sədə,
Yayılmış sabahın nuru aləmə.
Gəlmədi bu yayın günortası da,
Bu qızey doyunca bir günəş əmə.

Qabığı elə bil qara sürmədi,
Dibində qaralır otu, olası -
Bütün ömrü boyu günəş görmədi,
Qızey ağacının qızey tərəfi.

Yarıqaranlıqda açılınaz kefi,
Eh, üzü kölgəli yaşamaq çotin.
Qızey ağacının qızey tərəfi -
Doğmadı günüşi bu məmələkətin.

Ovuşur bədəmin, donur kürəyim,
Bulud başım üstə dönüb tüsülmə.